

Regionların sosial-iqtisadi inkişafının aktual problemləri sahibkarların iştirakı ilə müzakirə olunub

Yanvarın 26-da Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionları-nın 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Programı"nın icrasının ikinci ilinin yekunlarına hər olunmus konfrans keçirilib. Rosmi hissədən sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Regionlarda istehsal sahalarının, emal müəssisələrinin yaradılması prioritet işləqəmətlərdir

İqtisadiyyat sahisi üzre teşkil olunan bölge içindəsində sahibkarların və icra hakimiyətlərinin başçılıarı istirak ediblər. AZERTAC xəber verir ki, iqtisadçıların nazırı Şahin Mustafayevin moderatörlüyü ilə keçən bölmə icindəsində regionlarda sahibkarlığın inkişaf etdirilməsi, bu sahəde qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunub.

"Əger 10-12 il bundan əvvəlki vəziyyətlə regionlarımızda olan idiki vəziyyəti müqayisə etsak, bö-

qabiliyəti yüksəkdir. Bu sahədə əlavə təşviqi mexanizmlər tətbiq olunmaqla, işləri daha da yüksək səviyyəyə qaldırı, hem yerli istehsalı artırı, ham də ixrac potensialımızı gücləndirə bilərik.

Digette çatdırılık kıl, yerli icra-
hakimiyetlerinin râbâfları ve be-
lediyeâiler hem dövlât fonduna da-
xîl olan, hem de özel torpaqlar-
ı istifâde ile baâlı tehlîh aparmalı ve
satılıkârlara, investâlora boş arazî-
lerde bardeğâl melumat vermelidir-
ler. İş adamları da hemin erazîlerden
semârâlî istifâde etmeliârlardır.
Şâhîn Mustafâyev deyib ki, Prezi-
dençî İlahm Əliyev rayonlarda sa-
naye mehâllelerinin yaradılması



yük inkişaf görserik. Bu gün regionların siması bubsütün dayısı. Hazırda regionlarda istehsal sahelerinin, mal müssesselerinin yaradılması bizim için prioritet istiqametlerindir", - deyin içtişadiyyat naziri dünya başında nettin qymatının 4 defa aşağı düşmesinin ölçütsü inkişafın tasirinden danışır. Qeyd edib ki, bu manfi təsirlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev tərəfindən lazımi tapşırıqlar verib. Son illər regionlarda sozial-iqtisadi sahəde görülen işlərdən de bəhs edan Ş.Mustafayev deyib ki, ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin bu sahaya nə qədər böyük önmə verdiyini göstərir. Hazırda qarşımızda duran asas məqsəd idxləndişilğin azaldılmasından ibarətdir. Bunun üçün isə ölkəde sahibkarlıq inkişaf etdirilməlidir. Bu istiqamətdə bir çox tədbirlər görürlüb. Güzəltər tətbiq olunmasa, voxlamaların dayandırılması, lisenziya verilmesi prosedurlarının sadələşdirilməsi, investisiyaların təşviç və digər tədbirlər, ümumiyyətdə, bu sahənin inkişafına təkan verecək.

Nazir vurğulayın ki, ixracın sınırlanılması da bu gün asas müzakire mövzularından biridir. Hazırda kənd təsərrüfatı meşhulların istehsalçılarına maliviyə dəstəyi mexanizmında üzərində iş aparılır. Eyni zamanda, dövlət yerli meşhullanın teşviqindən yaxınдан iştirak edəcək, Azərbaycan brendləri yaradılacaq. Hesab edirik ki, bir sira azərbaycan meşhullarının şərabat

ile bağlı karşışa çok ciddi vazife yararlı. Pilot layıhe olaraq Neftçalada senaye məhəlləsinin işləməsi başlanıblı masına başlanıblı ve xeyli iş görürlüb. Artıq orada sahibkarların kredidəşdirildirməsi məsələlərinin həlli edirik, ümumi deyeri 20 milyon manat olan 7 layahə reallaşdırılacaq. Zənnimce, bə, Neftçala rayonu üçün az mebləğ deyil. Artıq Ağdamda, Mingəçevirdə, Şəmkirde bu de istiqamətde iş aparılır. Her bir icra strukturunda, sahibkar bu məsələyə dəhaç cox önmə vermelidir. Yaxşı ol ki, rayonlarda infrahəraklarda yaxın müvafiq rəsədlər seçilsin və orada senaye məhəllələri yaradılsın. İşığı, qazı, suyu və digər kommunal infrastrukturunun işlənmesi sahibkarların xərcini, hemçinin oraya yatırılacaq investisiyanın miqdarnı 30-40 fətə azaldıa bilər. Sahibkarlar bu xərcdən əzad olunsa, onlar hemin vasitəsilə avadanlıqlarının alınmasına və diarlar işlərə yönəldə biləndər.

geçmişlerine yardım olabilir. Seneye
hesabınıza ümumi yol çakılı bilar
ki, hemen yoldan da her bir sahib
kar istifade eder. İş adamları bir
verde cemlaşsa, orada bank,
notary, notarial ve diger xidmatları
la kaşkil etmek olar ki, iş daha da
üsanzaşın. Sonra işe biznes inku
batörlerin varadılması məqsədincə

Bildirilib ki, ərzaq təhlükəsizliyinin temin olunmasında əsas istifadələrden biri da taxilxılığın inkişaf etdirilməsidir. İri taxilxılıq təsərrüfatlarının ərazisinin, ümumilikdə, 50 min hektara çatdırılması nəticədə tutulur. Hazırda bu, 29 təsərrüfat üzrə 40 min hektar sahəni

ehata edir. „Kendde yaanen insan öz torpaq sahnesinde ötenlik mehsuldan götürdüry taxildan toxum kimi istifade edir. Yüksek reproduksiyal toxum almaqda maraqlı deyil. Ona göra də iri teserrüfatınn yaradılması, onların yüksək reproduksiyal toxumlarda temin edilməsi dəsa şaraflidil. Belə teserrüfatlıarda sahələr ciddi nezərat edilir və yüksək mehsuldarlıq elde olunur“ - deya İqtisadiyyat naziri vürjülayib.

Sonra sahibkarlar ve icra hakimiyyetlerinin başçuları çıkış ederak, İadamlarına yaradılan şeralları danışmışlardır, bu istiqametede atılan amalları tezdir ettiler. Bölme işclasında kiçik ve orta sahibkarlığın inkisafına elave destek gösterilmeli, yerli ıstehsalın desteklenmesi, içarıçın stimülasyonu yapılması, regionalla emal müessiselerinin yaradılması, akinlara subsizidinayı yekun mehşula göre verilmesi ve diğer aksiller sevşenlendirilmesi.

Şahin Mustafayev qaldırılan məsələlərin nəzərdən keçiriləcəyi- ni və müvafiq qərarların veriləcəyi- ni bildirdi.

varsızdır. Durum asas teftişin
görmeyinden asıl olmayan
yenilikçi modelin yaradılmasıdır.

Bu iş iktisadiyat Nazırlığının
ahilikbirliğine Körük Milli Fondu'na
lava vesait ayrılaç�. Hıman ve
yatırımı yapılması fondda olan vesait
ile birlikte regionlarda yeni
üssüllerin yaradılmasına şerit
aracılık. Bu, eyni zamanda, aq-
t sektöra da teksan vera bilar.

AZGORTAC xabar verir ki, bu fi-
liyeri yanvar'da "Azer-

Respublikası regionlarının 2014-2018-ci illerde sosial-iqtisadi inkişafi Dövlət Programı'nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində maliyyə sahəsi üzrə bölmə iclasında maliyyə naziri Samir Şərifov səsləndirib.

"Hazırda 2016-ci ilin dövlət bütçəsinə yəniden baxılır. Sahibkarlar tövsiyəm ondan ibarətdir ki, layihələr üzərində işləre başlaşınlar. Layihələr yeni əsaslar üzərində qurulmalıdır. İlk növbədə, xülli xammal basasına əsaslanmış icrəxüsünəlmü müəssisələrin yaradılması diqqət yetirilməlidir. Bu müəssisələrin yaradılması ölkədən valyuta axınının azalmasına təkan verəcək", - deyə nazir diqqət çatdırıb.

Bildirilib ki, manatın ucuzlaşmasının ikinci dalğası neticesinde müyyen inflasyon meyilleri, təzyiqlər hiss olunmağa başlayıb. Odur ki, dövlətimizin başçısı bu təsirlərin maksimuma endirimisi ilə bağlı ciddi tapşırıqlar verib. Xüsus

İwdxaldan asılılığımızı azaltmalı-
yız. Prezident çıkışında xüsusi vur-
ulular ki, xammal idxalla bağlı ol-
mayan istehsal sahələri yaradılma-
dir. Yaxud, hər hansı təsdi-

S.Şerifov deyib ki, Azərbaycanda istehsal edilən meyyə şirənənin konsestratı, qabı xaricdən olur. Belə çıxır ki, bunun 70-80 fairoxda mehşuludur. Halbuki Azərbaycan gileyəmeye ilə özünü yüzündən yuxarı temin edir. Faktiki araq biz bu imkandan yaranıram, konsestratımız özümüş istehsalçıdır.

sal etmirmik. Bu mövgəde vaziyət o qədər de ürəkəngə deyil. Buz yənə də idxlənd asılıq. Prezidentin bu gün verdii tapşırıq və qarşıya qoymuş da bir vezifə regionlarda emal senayesinin yaradılmışdır. Emal müəssisəsi yaradılınca dıq-qat yetirilmelidir ki, orada yerli xammaldan istifadə təmin olunsun.

Kend təsərrüfatına galdıkde,
dövlətimizin başçısı, asasın pam
bicqılığın toxundur. Bizim bir neçə
pambıqtımlızemə zavodumuz var,
bezisi fəaliyyətini dayandırıb. Bu il
fermerlərdən pambıqtıq alınmasın
prosesində yenidən start verilib. Bu
məsələlərə yenidən baxılacaq.
Pambıq tədarük olunan regionların
icra başçıları da gerek bu işləri maş-
ğul olsunlar. Bu, bizim üçün vacib
sahadət. Çünki hem mahalçın satılı-
ması heyata keçirilə biler, ham de
əlavə deyər yarada bilerlik. Burada
da emalda da çox üstünlük veril-
meliidir.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev nitqində regionlarda kəndarası yolların tikintisine de töxündü, konkret tapşırıqlar verdi. İlk növbədə, diqqəti başlanğıç layihələrə yönəltməli, onları başa çatdırılmalıdır.

Azərbaycanın davamlı iqtisadi inkişafı nail olduğunu, əhalinin rıfah halının ilənd-ile yaxşılaşdırılmasını deyən maliyyə naziri vürgüləyib ki, dövlət və özial sektor bu nalliyətlərin qurunub saxlanmasına çalışmalıdır. Neftin qiymətindən asılı olmanın yeni modelin yaradılması qarşısında durasas vəzifədir. Çalışmalarıçı ki, bu vəzifənin öhdəsindən layıqince gələk, əhali üçün vəzifəsi.

"...yüksek hayat standartlarını qoruyaq. Sahibkarları yaxşı şəralıt yaratmaq, dəstək vermek lazımdır. Çünkü iqtisadiyyatın hərəkətvericisi qüvvələrinəndir bəri sahibkarlardır. "Bizim dəstəyimiz kreditlər və yaxşı biznes mühiti olaraq bilər. Yaxşı biznes mühiti olanda, sahibkar perspektivləri görəndə, investisiya da yarılacaq", - deyə S.Şərifov bildirib.

Bölme iclasında sahibkarların teklifleri dinlenildi. Össan kand teserrüfatının, o cumleden taxilçiliğin, pambıqçılığın inkışafı, özalleştirme, rayon ve kändlerde kredit almaq üçün teqdim olunan girovularla bağlı məsələlər müzakirə olundu, müvafiq tekniklər irəli sürüldü.

Sonda tekliflerle bağlı müvafiq tedbirlerin hayatı kucirilecegi dis-

